



*Ələddin Əzimli*

*Bu yol*

Bu yolu  
iki bölən  
sən olacaqsan.  
Gediş-i-gelişi  
bağlayacaqsan.  
Bu yolun  
bir üzündə  
qar yağacaq,  
bir üzündə  
yağış.  
Qarğış  
sahibi olacaqsan.  
Məni keçirəcəksən  
yolun  
gah o üzünə,  
gah bu üzünə.  
Hərdən-hərdən  
yad libaslarda,  
yad sıfətlərde  
görünəcəksən gözümə.  
vaxt geləcək  
unudulacaqsan.  
Onda  
bütün olanları  
təpədən-dırnağa  
yaxşı-yaxşı  
xatırlayacaqsan...

*Qaytar*

Aşmişam  
səni boynumdan  
göz muncuğu kimi.  
Bu gələn baharın  
ağaclardakı  
tumurcuğu kimi.  
Çiçekləyəcəyin,  
üzlərə güləcəyin,  
anları gözləyirəm.  
Səni  
doğma bir insan kimi  
döñə-döñə əzizləyirəm.  
Yırt köynəyini,

dağlıslın tumurcuq,  
çiçəklə.  
Gözlərin nura gəlsin,  
kədərdən, qəmdən soyunsun,  
bu qara daşlar da gülsün.  
Gül üzümə,  
məni də güldür.  
Yalvarıram,  
dağıt dərdimi,  
yavaş-yavaş  
qaytar məni özümə.

### *Bomboz günlərdə*

Gün doğacaq  
qəm qoxuyan  
çiçəklərin üstünə.  
Qızına bilməyəcəyəm  
Sənin istinə.  
Əksinə,  
bürünəcəyəm tüstünə.  
Yollar  
məni aldadacaq,  
udacaq,  
yarı mənzildə qoyacaq.  
Birdəfəlik səndən  
üzülacek əllərim.  
Yenə da başlanacaq  
bomboz günlərim.  
Üzümə açılacaq  
qaranlığın dalınca  
rəngsiz səhərlərim.

### *Yadimdən çıxdı adım*

İtkilərin dalınca  
Yolu-yola caladım.  
Gah getdim, gah dayandım,  
Fikrimi haçaladım.

Nə idi görən suçum?  
Sənə qovuşmaq üçün,  
Ağladım içün-icin,  
Ağrıdan çabaladım.

İzim izə qarışdı,  
Fikirlərim dolaşdı.  
Bu söz mənə tanıdı,  
Bəs niyə hecaladım?

Uzanmışdım çəməndə,  
Düşdüm qəfil kəməndə.  
Tanrı: "Kimsən?" - deyəndə,  
Yadimdən çıxdı adım.

### *Heyf ki*

Gecə gedədən uzundur,  
Səhəri açmaq olmayı.  
Dard ki, səni ram elədi,  
Əlinən qəçmaq olmayı.

Gəl tab elə bu əzaba,  
Dolaş el-el, oba-oba.  
Külek vursa, sönsə soban,  
Evə nur saçmaq olmayı.

Yalvar Allaha, güc istə,  
Yalın başına tac istə.  
İşiqli bir ağac istə,  
Hər yanın çiraq olmayı.

Qoyma sına dayağıını,  
Gəl unutma bu çağını.  
Allah açıb qucağını,  
Heyf ki, uçmaq olmayı.

### *Ağrı*

Bu körpə görün nə vaxtdır,  
Qərib gecəyə ağlayır.  
Hardan bilək sahibsizdir,  
Axtarır yiye, ağlayır.

Səsi kövrək, qırıq-qırıq,  
Boğur körpəni hisqırıq.  
Axtarsaq bəlkə taparıq,  
Dərdini, niyə ağlayır?

Səsindən sizlayır daşlar,  
Təsirsizdir yalvarişlar.  
Belə olur qarğınmışlar,  
Üz tutub göye ağlayır.

Bəlkə körpə anasızdır,  
Elə bi ki, qırıq sazdır.  
Çöldə qışdır, bərk ayazdır,  
Yandım, de niyə ağlayır?

Ürəyim odun içinde,  
Doğmanın, yadım içinde.  
Yalnız bir qadın içinde,  
"Balam vay", - deyə ağlayır.

### *Qum və dəniz*

Sanki alov, yanar oddur,  
Sahilin isti qumları.  
Dənizə yetmək istədim,  
Yolumu kəsdi qumları.

Şütüyür dənizdə qayıq,  
Ləpələri bir ağ yayılıq.  
Dənizin suyu çox iliq,  
Ancaq çox tərsdi qumları.

Artıq qorxum yox atəsdən,  
Bu alovdan, keşməkeşdən.  
Qoy od düşsün lap Gündəşdən,  
Bürüsün tüstü qumları.

Axır istəyimə çatdım,  
Suları yuxudan oyatdım.  
İnan mərmər tək rahatdı,  
Dənizdə üstü qumların.

Təsisçi və baş məsləhətçi:  
**Aqil ABBAS**

Baş redaktor:  
**İradə TUNCAY**

Qəzet "Ədalət" qəzetinin bilgisayar mərkəzində  
yiğilib səhifələnmiş və "Azərbaycan"  
nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müəlliflərin mövqeyi ilə redaksiyanın  
mövqeyi üst-üstə düşməyə bilər.

**KAPITAL** Ban-

kod: 20011

Müxbir hesabı: AZ37

S.W.I.F.T.

AZ42AIB38070019

İndeks:01



**ƏDALƏT** •

9 iyun 2016-cı il